

**Beynəlxalq Şəffaflıq (Transparency International) təşkilatının milli bölməsi  
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi**

**2019-2020-ci illər üçün Fəaliyyət Planı**

**Beynəlxalq Şəffaflıq təşkilatı haqqında**

“Beynəlxalq Şəffaflıq” (Transparency International) təşkilatı bütün dünyada korrupsiyaya qarşı mübarizədə aparıcı rol oynayan beynəlxalq qeyri-hökumət təşkilatıdır. Katibliyi Berlin - şəhərində yerləşən Beynəlxalq Şəffaflıq təşkilatı dünyanın 90-dan çox ölkəsində yerləşən milli bölmələri vasitəsilə həyata keçirilən antikorrupsiya fəaliyyətini əlaqələndirir. Bu bölmələr özlərinin siyasi xəttini müəyyənləşdirməkdə və fəaliyyətləri üçün maliyyə vəsaitinin artırılmasında sərbəst seçimə malik olan müstəqil yerli QHT-lərdir.

**“Şəffaflıq Azərbaycan” haqqında**

“Şəffaflıq Azərbaycan” təşkilatı 2000-ci ilin oktyabr ayında vətəndaş cəmiyyətinin və akademik dairələrin nümayəndələri tərəfindən təsis olunmuş və tam səlahiyyətli yerli bölmə kimi 2001-ci ilin oktyabrında “Beynəlxalq Şəffaflıq” təşkilatı tərəfindən akkreditasiya olunmuş, 2016-cı il 29 iyul tarixində isə yenidən akkreditasiyadan keçmişdir. “Şəffaflıq Azərbaycan” əsasən, ictimaiyyətin bilik səviyyəsinin artırılması sahəsində işləyir və Azərbaycanda korrupsiyanın səbəblərini, formalarını və bu təhlükəli ictimai fenomenin azaldılması yollarını araşdırır. Həmçinin korrupsiyanın şahidləri və qurbanları olan sırası fiziki şəxslərə hüquqi yardım göstərir və hökumət strukturlarına siyasi və qanunvericilik aktlarının hazırlanmasında köməklik göstərir.

**2019-2020-ci illər üçün “Şəffaflıq Azərbaycan” təşkilatının prioritetləri**

- “Şəffaflıq Azərbaycan” təşkilatının potensialının gücləndirilməsi;
- Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
- Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət orqanlarının potensialının gücləndirilməsinə, bilik və bacarıqlarının artırılmasına kömək göstərilməsi;
- Korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstərilməsi;
- Korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə təcrübə mübadiləsinin təşkili və innovasiyaların ölkədə tətbiqi;
- Əhaliyə ödənişsiz hüquqi yardım göstərilməsi sahəsində mövcud praktikanın inkişaf etdirilməsi;
- Azərbaycanın Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsündə fəal iştirakına və bundan irəli gələn islahatların həyata keçirilməsinə dəstək verilməsi.

## 2019 - 2020-ci illər üçün Fəaliyyət Planı

	Fəaliyyət	İcra müddəti	Qeyd
	Transparency International təşkilatının Qavrama İndeksinin hazırlanmasında Azərbaycan üzrə mənbə rolunu oynayan təşkilatlarla ikitərəfli münasibətlərin qurulması, həmin təşkilatların mərkəzi ofislərində görüşlərin keçirilməsi və müntəzəm antikorrupsiya informasiya mübadiləsinin aparılması	Müntəzəm	Hər ayın sonunda görülən işlərlə bağlı qısa məlumatın hazırlanması
	Şəffaflıq Azərbaycan təşkilatının struktur bölmələrinin və təşkilatdaxili kommunikasiyanın yaradılması və təkmilləşdirilməsi	Mart – Aprel 2019	İlkin olaraq, Tİ-nin mərkəzi ofisi və daha sonra qonşu ölkələr, keçmiş postsovet ölkələri və Avropa ölkələri ilə kommunikasiyanın qurulması
	Şəffaflıq Azərbaycan təşkilatı adından minimum 3 böyük həcmli və 2 kiçik tutumlu layihə təkliflərinin hazırlanması	Mart – İyun 2019 Yanvar – Mart 2020	Potensial donorların siyahısı müəyyən ediləcək və ilkin müzakirələr aparılacaq.
	Layihə təklifləri üçün minimum 5 real donor mənbəyinin tapılması istiqamətində təhlilin aparılması	Mart – İyun 2019 Yanvar – Mart 2020	-
	Şəffaflıq Azərbaycan təşkilatına məxsus veb saytın təkmilləşdirilməsi və sosial şəbəkə alətlərinin yenilənməsi	Müntəzəm	-
	Azərbaycan Açıq Hökumət Platforması ilə Konsultasiyaların aparılması, 2020-2022-ci illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planı layihəsinin hazırlanmasına ekspert dəstəyinin verilməsi	Aprel 2019- Noyabr 2019	-
	Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin ikinci fazasının reallaşdırılması məqsədilə USAID təşkilatı ilə İcraçı direktor səviyyəsində danışıqların aparılması	Aprel 2019	Layihənin tərkibi anti-korrupsiya və etik davranış qaydaları ilə bağlı təlimlərin keçirilməsi təklif edilir
	Korrupsiyaya qarşı mübarizə məqsədilə qanunvericiliyinin müəyyən edilmiş istiqamətləri ilə bağlı antikorrupsiya ekspertizasının mütəxəssislər tərəfindən keçirilməsi (ilə birləşə)	İyun – Avqust 2019	Ekspertiza ediləcək qanunvericilik aktlarının siyahısı müəyyən edilməli
	Müxtəlif dövlət orqanları əməkdaşları üçün Etik davranış qaydaları, etik ünsiyyətlə bağlı təlimlərin təşkil edilməsi.	Aprel – Noyabr 2019 Yanvar –	Yerli və xarici donorların müəyyən edilməsi

		Dekabr 2020 (Ayda bir dəfə olmaqla)	
	BMT İnsan Hüquqları Komissarlığının QHT-lər üçün Resurs Mərkəzində Şəffaflıq Azərbaycan təşkilatının İcraçı Direktoru Əliməmməd Nuriyevin “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti” Şəbəkəsinin üzvləri ilə görüşü. Mövzu: “Antikorrupsiya araşdırmalarının xüsusiyyətləri”.	Mart 2019	Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi ilə birlikdə
	Şəffaflıq Azərbaycan təşkilatının İcraçı Direktorunun Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri ilə müntəzəm görüşlərin (ABŞ, İngiltərə, Fransa, Almaniya, Yaponiya, Niderland, Avropa İttifaqı nümayəndəliyi və digərləri) keçirilməsi.	Aprel – Dekabr 2019 (ən azı ayda bir dəfə)  Mart – Dekabr 2020 (ən azı ayda bir dəfə)	-
	Şəffaflıq Azərbaycan təşkilatının İcraçı Direktorunun Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə insitutları, BMT strukturları, inkişaf agentlikləri və humanitar təşkilatlarla görüşlərin təşkili (Dünya Bankı, GİZ, Asiya İnkişaf Bankı, EBRD, USAİD, Swiss Development Agency, UNDP, OHCHR, UNHCR və digər təşkilatlar).	Aprel – Dekabr 2019 (ən azı ayda bir dəfə)  Mart – Dekabr 2020 (ən azı ayda bir dəfə)	-
	Dövlət qurumlarının mətbuat xidmətinin rəhbərləri üçün antikorrupsiya təlimlərinin keçirilməsi	May 2019  May 2020	Potensial olaraq Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma” proqramı
	Bakıda korrupsiyaya qarşı mübarizə üzrə fəaliyyət göstərən dövlət, qeyri-hökumət, beynəlxalq təşkilatlar və media nümayəndələrinin iştirakı ilə 1 günlük “ANTİKORRUPSİYA FORUM”-un keçirilməsi.	İyun -Oktyabr 2019 (hazırlıqmərhələsidaxilolmaqla)	Korrupsiyaya qarşı Mübarizə Komissiyası ilə birgə
	Əhaliyə hüquq məsləhətlərinin göstərilməsi üzrə layihə təklifinin hazırlanması (Dövlət QHT Şurası və ya Korrupsiyaya qarşı Kommisyanın dəstəyi ilə)	Mart – Aprel 2019	-

	“İnzibati icraatın anti-korrupsion əhəmiyyəti” mövzusunda jurnalistlər üçün təlimlərin keçirilməsi (GİZ dəstəyi ilə)	May 2019 Sentyabr 2020	-
	Kiçik və orta sahibkarlıq təsisatlarının nümayəndələri üçün Özəl sektorda şəffaflığın təmin edilməsi məqsədi ilə antikorrupsiya, etik davranış qaydaları və <b>uyğunluq mexanizmləri</b> üzrə təlim və treninqlərin keçirilməsi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq şəraitində.	Sentyabr – Oktyabr 2019  Sentyabr – Oktyabr 2020	-
	Korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericiliyinin müxtəlif sahələrinin icrası vəziyyətinin monitorinqinin həyata keçirilməsi	Yanvar – Dekabr 2020	-